

# ƏLİ SULTANLI DÜHASI, ƏLİ SULTANLI FENOMENİ



**İşgəndər ATILLA (ORUCZOLIEV)**  
ADPU-nun Azərbaycan və dünya  
ədəbiyyatı kafedrasının dosenti,  
filologiya üzrə fəlsəfə doktoru,  
Əməkdar müəllim

**Yüksək biliqli ədəbiyyat müəllimi  
toləbə üçün ilahi varlıq,  
auditoriyada yaritmaktır olağlıdır.**

Əli Sultanlı.

Əli Abdulla oğlu Sultanlı 25 dekabr 1906-cı ildə Naxçıvan şəhərinə bitişik Araz kəndində bonna ailisində anadan olmuşdur. Uşaqlığında özünü ağıllı-kamallı, istedadlı və mütefakkir, oxuyub-öyrənməyə həvəs göstərən bir yeniyetmə kimini təntif etmişdir. Lakin 1917-ci ildə Rusiyada baş veren fevral-burjuva demokratik inqilabı, daha sonra okiyabır çevrilisi ilə əlaqədər olaraq ibtidai təhsilini yanıraq saxlaşmışdır. İbtidai təhsilini Azərbaycan Xalq Məməriyyəti dövründə tamamlamışdır.

1918-1919-cu illörde Naxçıvan öz tarixində ən çətin, mürkəbbə və ağır illərini yaşayır. Andronikov quldər dəstələri Naxçıvana hücum edir, böyük qırğınırlar və talanlar töredirlər. Ermanlılar, başda Amerika və Ingiltərə olmaqla, Naxçıvanı Azərbaycannı tərkibindən ayırmayı, onu Ermenistanla birləşdirmək isteyirdilər. Naxçıvanlılar yaşlıqlar. Burada Araz Türk Hökuməti yaradıldı. Hökumət Türkiyə hökumətinə müraciət etdi. Türk qoşuları Naxçıvana davət edildi. Naxçıvanlılar qoşrən Türk ordusu ilə birləşib, Naxçıvanın istiqətlə ugurunda mübarizəyə qəzədlər. Ermanlılar öz mənfur niyyətlərinə nail olıblardı. Bütün bə hadisələr 12-13 yaşlı Əlinin gözləri qarşısında bas verdi. O, bütün ömrü boyu ermanı vohşiliyini undu bilmədi.

Azərbaycanda sovet hakimiyəti qurulduğundan sonra Naxçıvanda Müəllimlər Seminariyasına təşkil edildi. Əli həmin seminariyanın hazırlıq kursunda təhsilini başı vurdu. Təhsilde sərfqəndiyinə görə 1923-cü ildə Naxçıvan Xalq Maarif Komissarlığı 17 yaşlı Əlini Bakı Mərkəzi Pedaqoji Texnikumuna göndərdi. O, texnikumu elə qiyamətlərə bildi. Onu texnikum-pedaqoji yurşasının qorarı ilə Bakıda saxladılar. Ali saved alımaq böyük maraq və həvəs göstərən gənc, 1923-cü ildə kilsələr üçün Dərimülliimlinin (sonraları Azərbaycan Pedaqoji İnstitutu, hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) Şərq fakültəsinə daxil oldu.

Dərimülliimli bitirdikdən sonra 1930-cu ildə Qorbi Avropa kafedrasında assisen saxlanılar və toləbələr mübahizələrə oxuyur. Əli Sultanlının mülliimlik həyatı belə başlanır. Heyatında ilk deñə olaraq ələm jurnal alb auditoriyaya daxil olur. Bu zaman o, töbiidə ki, cox həyacanlı görünlürdü. Lakin dörsən yaxşı hazırlığından, olavaş ədəbiyyatlarından istifadə etdiyindən, mövzunu yaxşı, öyrəndiyindən mübahizə zamən ciddi çotinliklərə tüləşmir. Lakin mülliimlik mosuliyətinin ne olduğunu anlayır.

1934-cü ildə Qorbi Avropa ədəbiyyatı kafedrasının müdürü toyin edilir. Eyni

zamanda, ədəbiyyat və dil fakültəsinin dekanı vəzifəsini yerinə yetirir. Kafedra müdürü və dekan işlərənən pedaqoji cəhətdən yüksək bilik və bacarıq malik olduğunu öz əməli işi və fəaliyyəti səbət edir. Bilik, bacarıq, mülliimlik və əlimlik keyfiyyətlərinə görə Darülmülliimin pedaqoji və toləba kollektivinin dərin hərmət və nüfuzunu qazanır.

1939-cu ildə vəzifəcə irolı çekilir. Azərbaycan Pedaqoji İnstitutunun rektornun elmi hissə üzrə müvəlliim toyin edilir. Bu vəzifədə 1941-ci ildək işləyir. İnstitutda elmi işin toşkılıq, dessertasiya məvzularının müyyənləşdirilməsində, elmi kadrların hazırlanmasına, mühüm və aktual elmi məvzuların elmi suradə mütəxəsise çoxluqda işlənilməsi və qeydlərin "Antik ədəbiyyat məntəxəsəbəti", "1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, ali məktəblərin VII sinfi üçün "Ədəbiyyat" dərsliklərinin hemməmlüslü olur. 1939-cu ildə "M.F. Axundov və Molyer" məvzusunda namizədlik dissertasiyasını müdafiə edir, filologiya üzrə elmlər namizədi əlimlik dərəcəsi alır.

1940-ci illərin əvvəllərində onu ədəbiyyatın metodikası məsələləri mərafətindən başlayır. Həmin maraq, ali məktəblər üçün "Ədəbiyyatın metodikası" dərsliyinin yazılmışlığı ilə nəticələnir. Onun dərsliyindən üzən illər ali məktəblərə ədəbiyyatın tədrisi metodikası üzrə nozori və tacribi möqədələrin vəzifələrindən istifadə olunur. Beləliklə, Əli Sultanlı sovet dövründə ali məktəblərə ədəbiyyatın tədrisi metodikası üzrə dərs vəzifəsi hazırlanıb. Sonrakı ədəbiyyatın metodikası üzrə dərslik və dərs vəzifələri hazırlanıb. Məsələlər ali məktəblərin istifadələrindən istifadə olur. 1941-1945-ci illörde Əli Sultanlı, necə deyərlər, iki yər bələd. Həm Azərbaycan Pedaqoji İnstitutunda, həm de Azərbaycan Dövlət Universitetində Qorbi Avropa ədəbiyyatından, estetika və dramaturgiya tarixindən, mühazitlər oxuyur. 1945-ci ildə "Azərbaycan dramaturgiyasının inkişaf yolu" məvzusunda dissertasiya müdafiə edərək, respublikada filologiya üzrə ilk elmlər doktorlarından, daha sonra professorlarından biri olur. Yeri gölmüşən deymə ki, elmi rəhbərlik olmuş Qulü Xəlilov bu dəfə söz dündən mənəni dedi: "Mən "Azərbaycan romanlarının inkişafı tarixindən" monoqrafiyam yarızıkon Əli Sultanlının "Azərbaycan dramaturgiyasının inkişafı tarixindən" kitabından istifadə etmişim."

1990-ci illörde Hüseyin Cavidin Bakıda ev muzeyində çalışırank, muzeyin direktoru Turan Cavid mono belə bir hekayə danışdı: "Qardaşım Örtögrol pedaqoji institutda oxuyur. Musiqiyo böyük maraq göstərirdi. Bozon özü ilə institutu truba apardı. Bir gün belə bir ohvalat bas verir. O, tonofonlu trubadə bər hava çalar. O zaman ədəbiyyat və dil fakültəsindən dekan vəzifəsindən çıxan Əli Sultanlı səsə dəhlizə çırıq. Qardaşımı yaxın çağırır. Əlbəttə, o bildir ki, Örtögrol Cavidin oğludur. Ondan soruşur: "Bu, nə hərəkədir?" Örtögrol yariciddi-yarizaraftar deyir: "Mülliim, bağışlayın, yoxlaysırdım, görüm trubadə burju musiqisi necə alırm." Toləbələr onun sözüne güñlürlər. Əli Sultanlı ona təşrif olur, ki, bir de bər hərəkət etməsin."

Turan Cavid həmişə deyərdi: "Əli Sultanlı da professorasdır, filansos da."

Əli Sultanlı 1942-ci ildə "Mopassanın horbi noveləlləri", 1945-ci ildə "Azərbaycan xalq draması", həmin ildə "Roma və Yunanistanda ədəbiyyatşunaslıq və estetika məsələləri" kitablarını nəşr etdirir.

Həm pedaqoji, həm də elmi yaradıcılıq sahəsində dəha somarəli və möhsuldar calışır. "Mülliim-aktör" Əli Sultanlı toləbələr qarşısında dərin məmənələr, estetik cəhətdən gözlə və colbedici mühəsizlərlə oxumaq yanaşı, yeni əsərlər üzündə işləyir. 1946-ci ildə "Şəkspir və onun on ikinci gecəsi", "Antik dördə ədəbiyyat" və adəbiyyatşunaslıq məsələləri, "Rösiş bəy Əfəndiyevin dramaturgiyası", "Dədo Qorqud və yunan epoları", 1947-ci ildə "Nizami və Qorbi Avropa ədəbiyyatı", 1948-ci ildə "Ostrovska və Azərbaycan dramaturgiyası" kitablarını çap edir. 1950-ci ildə alının tortib, müqəddimə və qeydlərin "Antik ədəbiyyat məntəxəsəbəti", 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləbələrin məsələti kitabları olur. O, Aristotel, Bakçakov, Şekspir, Moliyər, Russo, Höle, Siller, Bayron, Hügg, Heyne, Balzak, İşen, R. Rollan, M.F. Axundov, N.Vazirov, N.Nerimanov, C.Məmmədquluzadə, O.Hacıverdiyev, H.Cavid, C.Cabbari, Ü.Hacıbəyli və b. yaradıcılığı haqqında məqədələr, 1955-ci ildə "Qarşıl ədəbiyyat məntəxəsəbəti", 1958-ci ildə "Antik ədəbiyyat tarixi", 1959-cu ildə "Roma ədəbiyyatı məntəxəsəbəti" dərslikləri çəpəndən çıxır. Dörsliklərə məktəblərin filologiya fakültələrində dərs deyən mülliimlərin, oxuyan toləb

# ƏLİ SULTANLI DÜHASI, ƏLİ SULTANLI FENOMENİ

(Əvvəlki 5-ci sahifədə)

1956-ci ildə Moskvada siyasi büroda ermənipərəş rəhbərlərin Naxçıvən Ermenistana verilməsi masəsləni qaldırmış. Abbas Zamanov bunun qötü aleyhini çıxır. Onun məsəlesi partiya təşkilatında müzakiroyu çıxırlar. Abbas Zamanov kommunist partiyasının sıralarından xaric edilmiş qorar almış. O zamanlar kommunist partiyadan çıxırmış son dərəcə ağır bir cəza idi. Həqiqəti müdafiə etmək üçün həc nəden qeyinləndirilir, heç kimdən qorxmayıb Əli Sultanlı işi qarşır. Məsələ muzakiraya qoyulur. Bazi kimi o, Abbas Zamanovun oleyhinə deyil, lehino çıxış edir. Bəla bə qərarın çıxırmamasını qötü şokluya pislir, həmkarına müdafia edir.

Əli Sultanlı Azərbaycan elmi-pedaqoji mühüdündə getdiğinde dünya adəbiyyatının görkəmli mütəkkəs kimi müqayisəli adəbiyyatlaşdırılmışın formalaşmasında fəal iştirakçı bir alım kimi, komparativist, novator müəllim və tədqiqatçı kimi, qərbşünas vo antik adəbiyyatı nəzarətiyyəsi kimi tanınır və məşhurlarıdır. Sovet dövründə "Avropaya integrasiya" kəlməsi İsləmədiyi, Qorba "burju ölkəsi" kimi baxıldıqı bir zamanda o, həmkarı Mikayıllı Refili kimi, üzünü Qorba - Avropaya çevirir. Azərbaycanda Qorba adəbiyyatının əlavü və ardıcıl tədqiqatçıyı tabliğatçısı olur. İlk kitabını möşhür alman şairi və mütəkkək Volfşanq Hötenin həyat və yadigarlığına həsr edir. 1932-ci ildə "V.Hötenin yadigarlıq yolu" asarını çap edir. Burada onun tərcüməyi-halına, tohsilinə, əslan dünyasına marağına, "Şərq-Qorba divanı"na ayrıca sohifələri ayırır. "Faust" faciosunu ideya-böyüdə məmənununu və əsərin dünya səhərli qazanmasının səbəblərini şərh edir. Əli Sultanlı tələbələr mühazirə oxuyarkən alman adəbiyyatına gəlir yer verir. Tələbələrdən alınan xalqının adəbiyyatını öyrənməyə maraq və həvəs oyadır. Yaşar Qarayev yazır ki, biz antik qəhrəmanları, intibah və "sturn und drang" qəhrəmanlarını sonraşan cəx oxuduq, öyrəndik, amma bu qəhrəmanları biz indi də Əli müəlliminə adı və surətli bir yerdə xatırlayıraq.

Əli Sultanlı elm sahəsində püxtəşdikcə onun zəngin Qorba adəbiyyatına, onun elmi-nəzari və estetik problemlərinin daha dərindən öyrənilməsinə maraq artır. Gönəl 1942-ci illərin əvvəllerində "Mopassanın herbi novelaları", "Roma və Yunanistanda adəbiyyatışınashq vo estetika məsələləri", "Şekspir və onun ikinci gecə oson", "Antik dövrə adəbiyyat və adəbiyyatışınashq məsələləri" məqədə və kitablarını çap edirib, müəllim və tələbələrin içtiyaranlıq verir.

Azərbaycan oxucularında, müəllim və tədqiqatçılarda antik yunan və romadəbiyyatlarına dair elmi-nəzari və böyük estetik fikir formalaşdırmasında Əli Sultanlının əsərlərinin müümən əhəmiyyəti olmuşdur.

O, antik yunan və Roma adəbiyyatlarına xüsusi sevgi və maraq göstərmmişdir.

Bu maraq və sevgi son nüticəde filoloq alının dörən tədqiqatlar aparsası ilə sonunclanmışdır. 1958-ci ildə çap etdirildiyi "Antik adəbiyyat tarixi" dörsiləyi mühazirəcini oxuduğu mühazirələrin matni və çap etdirildiyi məqədələri arasında yazılmışdır. Ə.Sultanlının fikrincə, yunan və Roma xalqlarının quldarlıq ictimali quruluşu sərafinde keçidiyi tarixi dövr antik dövr adınlara. Antik adəbiyyat dedikdə iki xalq - yunanlar ilə romalırlar quldarlıq ictimali quruluşu sərafinde yaratmış olduqları orijinal vo zəngin adəbiyyat nazarda tutulur. Dərsliklər məktəblərin dil və adəbiyyat fakültələrində oxuyan tələbələrin masaüstü kitabı olmuşdur. Bu sanbalı, pedoqoji və elmi cəhətdən töhfəli dörsilək uzun illar və bu gün də antik adəbiyyatı öyrənmək istəyen oxucu, müəllim və tələbələr üçün esas bilik mənbəyi olmuş vo bu gün də öz əhəmiyyətini itirməmişdir. Zaman Əsgərlərinin dediyi kimi, bütün sohifələri bılık və məlumatlarla zəngin olan kitabda "antik dövr" vo "antik adəbiyyat" anlaysımların mahiyyəti, tarixi hüdüdləri, mənbələri, onu

yaradan xalqların mədəni-siyasi durumu eks olunur.

- Əli Sultanlının elmi yaradıcılığını monumental polifonik simfoniyası bəzəmtəmək olar, - yazan İmamverdi Əbüolvə razılaşmamış, münkünsüzdür. O, antik dövrün uzaq tarixlərindən bizi bilgi vərən alım haqqında yazar: "Olimp dağlarında yaşamus işsanıvi yunan tarixlərindən osrımızın sonatkarlarla nadək, qoca Homer-dən dahi Cavidədək, Eksilənd Mirzo Fətəliyəddə... uzun, intibahsız bir zaman silsiləsinin odibon parnamı yaratırmış, kurs şöklündə sistemləşdirib, ali möktəb auditoriyalarına çıxarımaq yalnız professor Əli Sultanlıya nosib olən şərəfli qisməmdir."

O, antik yunan vo Roma adəbiyyatlarından mühazirə oxuyarkan sənki tələbələrin olinəndən tutub onları antik dövra aparır. Əli Sultanlı dövründən antik yunan vo Roma dünyasına, İlla və Odiseyə abisənən baxırı. Tələbələri Axiles qızobası, Yelena cəzibədarlığı, Prometej azobı, Eksil, Evridip vo Sofokli faciolarıla, Aristofan gülüşü ilə tanıdıcıdır. Onun qeyri-adı diksiyasi var idi. Dors prosesdən keçidiyi mövzuya uyğun olaraq səsini tonunu dayışdırı. Yusif Seyidov demişkən, bəzən tələbəyə elə gəldi ki, o, mövzü ilə əlaqədar elmiyi azaltmadan monolog söyleyir. Əli Sultanlının tədris torzi və üsul mövzunun tələbələrə tərafından avan vo yaxşı moniməsiminə münbit şərait yaradırı. Yaşar Qarayev yazar: "Biz (tələbələr - İ.A.) Ərostu və Esxillo, Prometej vo Axilles ilə idfə onun (Əli Sultanlı - İ.A.) dili və sözü ilə tanış olmuşuq. Gənciyin, ziyanlıqın bugünkü bir neçə nəsənə Qorbin sonat klassikasına ilk dofo onuq təqdimatı və köməyi ilə məhrəm olmuşdur.

Müəllim-aktöy Əli Sultanlının mühazirələrini sənki teatr tamaşaları xatırladırı. O, Homerin "İlla" və "Odiseya" əsərləri haqqında hayacansız, bir müəllim-aktöy kimi dənışmaya bilmirdi. Bəzən rəla girirdi. Auditoriya onun üçün sohnaya, tələbələr tamaşçıya cəvirlərdir. Səsi auditoriyada sənki bir aktör səsi kimi səsləndiridir. O, Homerin əsərlərini belə təqdim edir: "İlla" və "Odiseya" qədən yunan adəbiyyatının klassik nümunələridir. Özü də qədim yunan dəstənlərin bizi çatan qədim abidələridir. Yənənə asərlərinin yaranmasında şifahi xalq adəbiyyatı mühüm rol oynamışdır. Qədim yunan asərlərin qədim yunan adəbiyyatının on zəngin mövzü məmənləridir. Həmər Əposlərin Troya əsərlərə səlisləndirilən almışdır. Dəstənlərdə Axilles və Aqamemnon, Menelav və Paris, Odisey və Hektor, Zeys və Gera, Hermes və Ares, Hipnos və Poseydon, Apollon və Afrodita surətləri çox canlı və dinamik verilmüşdir.

O, dəstənləri təhlil edən tələbələri sənki antik Yunanistana, nağıllar aleminə aparırdı. Zaman Əsgərov demişkən, əposların bu cür təhlil və təqdimi, sərfələri zəhiri faydalılığını və mənəvi aləmini, psixoloji yaşşalarını göz öündünləndirir. Tələbələrdə karakterlərin bütövü, mürrokablılıq haqqında dolğun təsvir yaradırı.

İsmayıllı Şixli müəllim-aktöy pedagoji ustalığı haqqında yazar: "Dors ilə yenici başlamışdı. İstl sentibər günlərindən bəri idi. Bizi həmin gün tövəcüllü bəri hadi-nəşidən olduq. Əli Sultanlı auditoriyaya olı qış geyimində golmmışdır. Onun başında qara şlyapa, boyunda isti şarf, aynəndə qalın palto, elində yun əlcək var idi. O, titroya-titroya auditoriyada daixil oldu. Biziñim salamlasılıq əsyalarını masnun təstüku qoydu. Sonra əlindəki ələckələri çıxardı. Əllörəni soyuqdan üzülmüş kimi ovusdurdu, sonra nəfəsli hovxurdur. Bu horakatları, pedoqoji və elmi cəhətdən töhfəli idi. Ona baxan tələbələr da "üsüdürlər". Əli Sultanlı paltosunu soyunmadı. Şlyapını çıxarmadı, "üşüy-üşüy" mühazirə oxumağı başlıdı. Bizo məlum oldu ki, professorun mühazirə oxuduğu əsərdə hadisələr soyuq bir qış fəslində təsvir edilibmiş."

Mülliim öz geyim-keçimlərə həmin qış fəslini emittisiyi edərək, tələbələrin te-

sövvründə canlandırmış istəybimis. Müəllim-aktöy əsərin dorin estetik toşisini artırmaq və emosionallığını qüvvələndirmək üçün belə edirimus.

İsmayıllı Şixli müəlliminin xatırısını həmişə ezi tutmuş, "Monim roqibim" və "Onun səsi qulağımdadır" hekayələrini ona hasr etmişdir.

Böyük müəllim, böyük alım vo öz ixṭasının patriarxi olan Əli Sultanlının pedagoji bacarığı, ustalığı və istədiyi barədən onu tələbələrinin maraqlı xatırələr vər. Homai xatırılardan biri Yaşar Qarayev məxsusudur. O yazar: "Hamleidon, Lüseferənd, Faustdan danışmaq ona (Əli Sultanlıya - İ.A.) yaraşdırı. O, Zevsdən bir Zevs kimi danışdır. O, Axillesdən danışma Axilles böndəri. Onun ruhunda vo varlığında əsl Şekspir dünyası və ehtirasları yaşayır. Zaman, məkan məhəmmələrini o anlarda bizi unurdur. O, bizi də özü ilə bütün allahların vo qohramanların yaşadığı sehrlər bi Olimp apardır. Eşitməkdən, diniñomokdən çox, hiss edərdik, görərdik, duydık, yaşırdık. Bu ailimli fikran vo xəyalon tosuvuru gotirdik. Qədim əsərinin qüdrət və əzəməti-



ni o, alimliyin vo müəllimliyinin sehri və təvarəti ilə biza çatdırırdı."

Əli Sultanlı mühazirə oxuyarkan onun obraxı təfəkkür elmi təfəkkürə çülgələrdə. Dil və əsləblərin özünəməxsus sintaksisi və ifadə tarzi var idi. Böyük adəbiyyat vürgunu və fədaisi olan müəllim tələbələrini da adəbiyyat vürgünlarına və fədailərinə çevirməye bacarıdır. Onun elmi senəti, mülliimlik və alimlik vəzifəsinə fədakar münasibəti və möhəbbət tələbələrin elmi dünyagörüşünün və bedi-estetik zövükün böyükliyəməsiminə ciddi təsir göstərir. Dərsdə homiçə etibarsı və şövgən danışan Əli Sultanlıın her bir mühazirəsi yadigarlıq möyəsidi, asıl imrovizasiya idi. Öz kursunu her il, her dəfa yenidən yaradırı. İmtahan vaxtı tələbənin yalnız həfizə, yaddaş qabiliyətinə yoxlanırı. Bəzən əsərlərin qeymələndirirək bunu nozara alırı. Əzberci tələbələr xoşlamazdı. Yaşar Qarayevin dediyinə görə, Əli Sultanlı romantik, sərt və meğrur bir təbiətə malik idi. Yüksək zövük və mədəniyyətli bir şaxı idi. Hər sey romantik, emosional münasibətlərə bəslərdi. Sevmədiyi əsər və hadisələrə münasibəti ni adəton ciddi və mənəli bir ironiya ilə ifadə edirdi.

Görkəmlə alımı və mülliimlərə qızıl təmələrə malik olan pedagoji ustalığını təsdiq edir. "Bəzəm-tükəməz enerjiyo, həvəs və məsələlərə malik olının (Əli Sultanlı - İ.A.) bütün mühazirələrinə tələbə yataqxanasında yaxşı manadə taqid edərdik; gələsədən sohv düzəldib və yağırdıqda alıñım antik dəyənlərin işi işləndirdik. Homai, Esxillo hərdən çələngi sanki başımızı qoyub qalıb kimi dayanar, "Deməsfəndən heç bir şey istira etmək, Siserona isə heç bir şey olava etmək olmaz" keləmə bizi möqədə davot edir, gah

intibah dövrünün qızıl halosunu dəşər, gah Şekspir atoşının tolqını axımda dostun araxasından endirdiyi xonçor zərbəsinə qarşı Sezarin: "Brut, son da?"! xitəbindən ağr dardı atıb-tutar, gah da Hamletin: "Ölüm, ya olum?" tərəddüdünə qərər olardıq."

Əli Sultanlı deyərdi: "Müəllimlərə peşəsini seçən adam bir şeyi yaddan çıxaramamalıdır; müəllim tələbə üçün ilahi vərliq, bir örnək olmalıdır." Özü 30 illik pedagoji fəaliyyətindən tələbə üçün ilahi vərliq və onların yaddaşdan silinməyin bir müəllim-aktöy idi. Son dərəcə alicanab, xeyirxâbir bir insan, asıl votondaş idi Əli Sultanlı! Bunu onu yaxından tanıyan adamlar, dars dediyi tələbələr öz yəzənlərindən fəsərlərə qeydi etmişlər. O, dostlarına qarşı samimi, qızı Normin xanımın sözşorluq desəm, fədakar idi. Çotın ayaqda, ağr günlərdə, xüsusi siyasi represiya, Böyük Vətən Müharibəsi illərindən və məhərrabından sona dost-tərəflərindən kömək edər, el uzadır, onları yixiləməq qoymadı. Onlara köməyi hiss etdirmədən. Burada bir ohvalatı xatırlamaq yərində dır.

Siyasi represiya maruz qalmış, sürgündən təzəcə qayıtımız bir ziyanı var idi. Əli Sultanlı onu yaxşı tərəfədirdi. Hər gün onu nahar vaxtı evinə davot edir, bir yerdə oturub nahar edərdilər. Nahardan sonra ona deyərdi: "Xahiş edirəm mənən ingilis dilini öyrət." Bir neçə gün bələ də olur. Lakin bir gün həmin ziyanı bundan səbhənlərin vər: "Şəhər, dili öyrənmək sonin nəyinə lazımdır, özü də nahar vaxtı?" Əli Sultanlı özünən itirəmdən cavab verir: "Qardaş, dili öyrənəcəyim xəyirdən başqa ziyanı yoxdur. Bir dətəkən istəham küsür, heç nə yəsə bilmirəm. Sənindən olanda həvəsə və yəsərim və sonin maraqlı səbhənlərindən ləzzət alıram." O, bu sözlerle azıq qəzəbini fikrindən yayındırmış, azdırırmış istəsə də, niyəti bəş tutmur. Nəcər deyərlər, ciddi qavalı gizlətmək olmır. Ağzı ziyanı onu vətənən naharə davot etdiyinən səbhənlərənən anlayır.

Nəmrin Sultanlı xatırılardında yazır: "Yaxşı yadımdadır, 6 yaşım vardi. Atam moni özü ilə universitet (Azerbaijan Dövlət Universiteti - İ.A.) aparmışdı. Elə oldu ki, men onun mühazirələrindən tərəfələrmişim. Mühazirə başlandı və birdən qarşında tanımadiğim bir adam gördüm, hətta bu deyisliklə min bir qorxutdu da! Atam isə Troya məhərrabılardırın danışır, gah Axilles olur, gah da Patrokli."

Fenomenal şəxsiyyəti olan Əli Sultanlı belə müəllim idi. O deyərdi: "Man tələbələrə mühazirə oxumaqdan alıñım zövük heç bir seydon almır. Men müəllimlik vəzifəsinə yaxşılmışım." Bu, həqiqətən belə idi. Əli Sultanlı yalnız tələbələrə oxuduğu mühazirələrənən zövük almır. o, eyni zamanda, onları zövük verirdi. Yaşar Qarayev söz düşündə deyərdi: qədim antik teatrın pordesi hər dəfa bizim auditoriyada açılar və bağlanardı. Getenin Faust, Bayronun Manfredi, Şillərin Vallensteini bizim auditoriyaya qonaq golardı. Tokəcə fikrin, sözün qüvvətli deyil, Əli Sultanlıının avazı, özüñün adaları ilə bizi mətəssir edirdi. Hər mühəzzirəndən sonra biz həmin əsərləri mütəqəsə oxumaq təbii bir etibyac duyardı. Əli Sultanlı yüksək müəllimlik və alimlik keyfiyyətlərinə, yüksək sənəqlaşla malik idi. O, özüne məxsus olan keyfiyyətləri tələbələrinə də aşılayırdı. Bi. Pərlaq zəka sahibi öz onlara və foaliyyətində doğma xalqına, elmə xidmət edirdi. Qeyri-adı istədə, yüksək insan keyfiyyətlərə malik olan pedagog mülliimlik və alimlik keyfiyyətlərini, yüksək sənəqlaşla malik idi. Əli Sultanlı bütün hayatı boyu yaşamış, inkişaf etdirmiş, yeni əlaqə-novəti keyfiyyətlərə dəha da zənginlaşdırılmışdır.

(Davamı var)